


Meyla Nəzərli

# Unudulmaz nəğmələr



“Qobustan” dərgisi uşaqlara həsr olunmuş sayı üçün balacaçı şəklimi istəyəndə təccübəndim. Amma elə bu fürsət də o illərə qayitmaq üçün bir qıgilcım oldu. Uşaqlığım şən, qayğısız, hər zaman xatırlanan bir dövrə təsadüf edib. 70-ci illerin Bakısı başqa idi sanki. Ya da mən uşaq olduğum üçün hər şeyi daha rəngli, parlaq görmüşəm, bilmirəm... Hətta qismətimə “Oktyabrçı” və “Pioner” dəstəsinə qoşulmaq da düşüb. İndi bu sözlər arxaik təsiri bağışlayır. Amma xatırələr o qədər istidir ki... Hər günü bayrama çevirem sevinc elə uşaqlığın özü imiş. Yeni il ərəfəsində elə bu bayramla bağlı arzularımı yada salıram; şən mahnılar, bayramın qəlbimin dərinliklerinə sirayət edən və unudulmaz ab-havası. Qayğısız uşaqlıq illərimin həmdəni də elə bu bayramlardır. Yeni ilin, şənliyin, səs-küyün sədəsini daha çox artıran uşaq mahnıları hafizəmdə dərin iz buraxıb. O illərin unudulmaz mahnıları hər birimizə yaxşı tanışdır. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin rus bölməsində təhsil almışam, həm də dövr daha çox onu tələb edirdi ki, mahnı və nağıllarımızın qəhrəmanı, əsas obrazı Maşa, ayı, heyvanların “dostu” həkim Aybolit, şam ağacı və s. ibarət olsun. Sonralar daha çox doğma dilimdə eşidib sevdiyim 2 mahnını daha yaxşı yadda saxlamışdım - “Cücelərim” və “Kuklam”. Sözlərini isə axıracan əzberləyə bilməmişdim. “Nə fərqi var ki” - deyə



düşünərdim. Əsas odur ki, melodiyani xatırlayıram. Və yalnız illər keçdikdən sonra nə zamansa bir daha bu mahnılara döñəcəyimi təsəvvür belə etməzdim, təbii ki, qiyabi.

İllər ötür, böyükür, meylimi daha çox caz müsiqisinə salırdım. Bununla da uşaq mahnıları keçmişdə qalırdı. Hərdən eñir vasitəsilə eşitdiyim mah-

nılar da mənə iliq, həzin Bakı küləyi kimi uşaqlığının nəgmələrini xatırladır. Amma nə zamanlarsa ağlıma da gəlməzdi ki, ocağına gəlin gəldiyim, ziyanlı, alicənab, kübarlılığı ilə seçilən yazıçı-publisist Esmira Nəzerli nəvəlerinə sözün əsl mənasında əvəzolunmaz nənə olacaq. Bir zamanlar dirlədiyi, sevdiyi, ezbərlədiyi, uşaqlığına işiq saçan melodii-

yaları nəvəlerinə oxuyacaq. Elə dizi üstə oturdaraq, zümrümə edirdi. Mahnilar bir-birinin ardınca düzülərək, sonu bitməz bir səda axınına çevrilərdi:

**“Oynaq topum, oynaq topum, əlvən rəngli qıraq topum”**

(“Oynaq topum”. Söz: M.Seyidzadə, musiqi: S.Hacıbəyov)

**“Ay uzun saç, qaragöz, ağılli kuklam mənim”**

(“Kukla”. Söz: C.Məmmədov, musiqi: A.Rzayeva)

**“Bir quzum var, rəngi ala, oxşayır lap marala”**

(“Quzum”. Söz: Z.Cabbarzadə, musiqi: F.Əmirov)

**“Qışda, şaxtada, buzda Günəş çimir hovuzda”**

(“Cüneş olaram mən də”. Söz: X.Əlibəyli, musiqi: H.Necəfova)

**“Kuklam, atım, dovşanım, pələng kimi məstanım”**

(“Oyun oyunaqlarım”. Söz: Ə.Cingizoglu, musiqi: Ə.Cavanşirov)

Siyahını xeyli uzatmaq da olar. Amma mən bir az əvvələ qayıdır uşaq mahnılarımızın tarixçesinə nəzər salmaq istərdim. Azərbaycan musiqi əsərlərinin ən geniş yayılmış qolunun unudulmaz uşaq mahnılarından ibarət olduğunu sonralar öyrəndim. Qısa ömrüne bir çox qeyri-adi işləri sıçıdırıstan istedadlı bəstekarıımız Asəf Zeynalli “Uşaq süütasi” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyur. Bundan sonra bir çox Azərbaycan bəstekarı yaradıcılığı boyu uşaq mövzusuna müraciət edib. Bu yolda əziziyəti olmuş Ağabacı Rzayeva, Qəmbər Hüseynli, Seid Rüstəmov, Fikret Əmirov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqalarının əməyi danılmazdır. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yetirməsi olan Əfsər Cavanşirovun 50 ildən artıq müddət ərzində rəhbərlik etdiyi “Bənövşə” Uşaq Xor kollektivin-

də bir neçə nəsil formalaşıb. Azərbaycan dirləyicilərinin böyük məhəbbətini qazanmış “Bənövşə” Uşaq Xorunda müxtəlif illərdə Xalq artistleri Xurəman Qasımovə, Flora Kərimova, Məlekhanım Əyyubova, Əmekdar artistlərdən Firuzə İbadova, Azərin, Zülfüyya Xanbabayeva kimi neçə-neçə istedadlı vokalçı və xanəndə yetişib. Məhz buna görə də Əfsər müellimi elə gəncindən “Uşaqların maestrosu” adlandırdılar. Bir çox bəstekarların da mahnıları var ki, ilk dəfə məhz “Bənövşə” Uşaq Xorunun ifasında söslənərək “yaşamaq” hüququnu qazanıb.

Uşaqlığımın daha bir xatırsı Qəmbər Hüseynlinin şair Tofiq Müttəlibovun sözlərinə bəstələmiş olduğu “Cücelərim” mahnısı ilə bağlıdır. Maraqlısı da odur ki, 100-dən çox dildə tərcümə olunan, “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilən mahnı, yazıldığı gündən düz on il sonra işiq üzü görüb. Vaxtıla Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Carli Caplin qonaqların Azərbaycandan olduğunu biləndə, piano arxasına keçib, “Cücelərim” mahnısını ifa edib. Qonaqlara üzünü tutaraq, “Demək, siz bu melodianın vətənindənsiz?” - soruşur. “Məndən o bəxtəvər bəstekara salam yetirin” - deyir.

Bütün sadalananlar uşaq aləminin cığır açmış bir insanın taleyindən səzüllüb gələrək, uşaqların həyatına elə bir işiq saçılıb ki, hətta yaşıdan asılı olmayaq bu mahnıları setirbəsetir oxuyur, xatırlayırlar. Tanrıının səxavətlə istedad bəxş etdiyi insan böyük ürəyə malikdir. Bir halda ki, sənin adın qıtələr dolaşır, 60-70 il belə keçməsinə baxmayaraq, yazdığın mahnılar gələcək nəsillərin də üzündə təbəssüm yaradırsa, insan övladı üçün bundan böyük sevinc, xoşbəxtlik varmı?!

Uşaq mahnılarımız haqqında geniş və hərtərəfli yazmaq, onları araşdırmaq istəsək, bir dissertasiya, elmi iş alıñar. Kiçik bir yazida geniş təhlillər ortaya qoymaqla niyyətim də yoxdur. Sadəcə, bir musiqişünas yox, həm də valideyn kimi məni narahat edən



məsələyə diqqət çəkmək istərdim. Bu gün ideyası, mənşəyi bilinməyən, qəddarlıq, zorakılıq aşlayan müasir cizgi filmləri və onların musiqilərinin təsiri ilə böyüyən balalar bizim yaşımaçına çatanda nələri xatırlayacaqlar görən?! Çağdaş sənətdə uşaqlar üçün dövrün tələblərinə uyğun olan gözəl, şən, humanizm aşlayan əsərlərin, melodiyaların yazılı-

ması ciddi problem deyilmi?! Bu gün nənə adını özünə yaraşdırmayan qəribə adamlar nəvələrinə mahni oxuyan deyillər axı... Hər halda böyük eksəriyyəti. Ele isə heyəcan təbili çalmaq zamanıdır! Amma mən bayram ərəfəsində ele öz uşaqlığımın mahnilarını xatırlayacam, özü də balacalarla birgə!